

3313.01 - "Maşinqayırma texnologiyası"

1. ÜMUMİ QAYDALAR

1.1. Program haqqında ümumi məlumat

3313.01 – «Maşinqayırma texnologiyası» ixtisası üzrə fəlsəfə doktoru programı üzrə doktoranturaya qəbul imtahanının programına bakalavriat və magistratura səviyyəsində “Maşın mühəndisliyi” ixtisası üzrə keçirilən mənimşənilmiş aşağıdakı fənlərin proqramları əsasında bölmələr daxil edilmişdir:

Bakalavr səviyyəsində

- maşinqayırma texnologiyasının əsasları;
- maşinqayırma texnoloji proseslərinin layihələndirilməsi;
- maşinqayırmada keyfiyyətinin normalaşdırılması;
- maşinqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemləri;
- maşın istehsalı avadanlığı;
- emal nəzəriyyəsi və alətlər;
- sahə texnologiyası;
- maşınların təmir texnologiyası;

Magistr səviyyəsində

- maşinqayırmanın müasir problemləri;
- maşinqayırmanın tarixi və metodologiyası;
- texnoloji proseslərin ölçü araşdırılması;
- texnoloji proseslərin sistem analizi;
- texnoloji proseslərin optimallaşdırılması;
- maşinqayırmada keyfiyyətin idarə olunmasının texnoloji əsasları

Program Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı" haqqında 15 mart 2012-ci il tarixli, 65 nömrəli qərarı əsasında təsdiq edilmiş 3313.01 – «Maşinqayırma texnologiyası» ixtisasının pasportuna uyğun tərtib edilmişdir.

1.2. Fəlsəfə doktoru programı üzrə qəbul imtahanının keçirilməsinin məqsədi

3313.01 – «Maşinqayırma texnologiyası» ixtisasından fəlsəfə doktoru programı üzrə qəbul imtahanı həmin ixtisas üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçının maşinqayırma texnologiyasının əsasları, maşinqayırma texnoloji proseslərinin layihələndirilməsi, maşinqayırmada keyfiyyətin normalaşdırılması, maşinqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemləri, maşın istehsalı avadanlığı, emal nəzəriyyəsi və alətlər, sahə texnologiyası, maşınların təmir texnologiyası, maşinqayırmanın müasir problemləri, maşinqayrmanın tarixi və metodologiyası, texnoloji proseslərin ölçü analizi, texnoloji proseslərin sistem analizi, texnoloji proseslərin optimallaşdırılması, maşinqayırmada məmulun keyfiyyətinin idarə olunmasının texnoloji əsasları ilə əlaqədar olan bilik səviyyəsini qiymətləndirmək məqsədi ilə aparılır.

1.3. İmtahan verənin bilik səviyyəsinə qoyulan tələblər

İmtahan verən 3313.01 – «Maşinqayırma texnologiyası» ixtisasının pasportuna uyğun olaraq aşağıdakı sahələrdə elmi-tədqiqatlar aparmaq üçün lazımi biliklərə malik olmalıdır:

- maşınların konstruksiyalarının istehsal obyekti kimi texnolojiliyi;
- məmulların keyfiyyətinin artırılmasını və maya dəyərinin azaldılmasını təmin edən texnoloji proseslər, əməliyyatlar, yerləşdirmələr, mövqelər, texnoloji keçidlər və gedişlər;
- maşinqayırmada texnoloji proseslərin, hissələrin hazırlanması və məmulların yiğilması üsullarının riyazi modelləşdirilməsi;
- maşinqayırma məmullarının keyfiyyətinin yüksəldilməsi və onların buraxılışının maya dəyərinin azaldılması məqsədi ilə mövcud emal və yiğma üsullarının təkmilləşdirilməsi və yeni emal və yiğma üsullarının işlənməsi;
- texnoloji proseslərin layihələndirilməsi və optimallaşdırılması metodları;
- maşinqayırmada texnoloji irsilik;
- maşın hissələrinin üst qatının, dəqiqliyinin və uzunömürlüyünün texnoloji təminatı və keyfiyyətinin yüksəldilməsi;
- maşinqayırmada texnoloji proseslərin idarə edilməsinin problemləri.

2. PROQRAMIN MƏZMUNU

2.1. Maşinqayırma texnologiyasının əsasları [4, 13, 15, 19, 20, 21, 23, 24, 28, 29, 31, 33, 37, 42]

Əsas anlayışlar və müddəalar. İstehsal və texnoloji proseslər. İstehsal növləri. Texnoloji proseslərin növləri və tərkib elementləri. Məmulun tələb olunan keyfiyyətinin texnoloji təminatı əsasları. Maşının keyfiyyət göstəriciləri. Maşının dəqiqliyi. Dəqiqliyin statistik araşdırılması. Ölçü dəqiqliyinə təsir edən amillər. Səth qatının keyfiyyətinin maşının istismar göstəricilərinə təsiri. Məmulun tələb olunan texniki-iqtisadi göstəriciləri və onların texnoloji təminatı əsasları. Məmulun maya dəyəri. Maşının konstruksiyasının texnologiliyi göstəriciləri. Texnologiliyin yüksəldilməsi. Texnoloji proseslərin normalaşdırılması. Texnoloji proseslərin tipikləşdirilməsi. Qrup texnoloji prosesləri.

2.2. Maşinqayırma texnoloji proseslərinin layihələndirilməsi [4, 13, 15, 19, 20, 21, 23, 24, 28, 29, 31, 33, 37, 42]

Maşının yiğma texnoloji proseslərinin layihələndirilməsi. Yiğma sxeminin tərtibi. Maşın hissələrinin hazırlanma texnoloji proseslərinin layihələndirilməsi. Layihələndirmənin əsas prinsipləri. Layihələndirmə mərhələləri. Texnoloji prosesin texniki-iqtisadi göstəricilərinin hesabı. Maşın birləşmələri və onların səciyyəvi yiğma texnologiyası. Hərəkətsiz və hərəkətli birləşmələr. Dişli çaxr ötürmələri. Statiki və dinamiki tarzlama. Sınaq. Maşın hissələri səthlərinin səciyyəvi emal üsulları. Xariji və daxili fırlanma, müstəvi, yiv, dişli çaxr, işgil, şlis, fasonlu səthlərin emal üsulları. Maşın hissələrinin səciyyəvi emal texnoloji prosesləri. Gövdələr, vallar, oymaqlar, linqlər, dişli çaxrlar.

Maşın hissələrinin xüsusi emal üsulları. Elektrofiziki, elektrokimyəvi, ultrasəs, lazer emal üsulları. Örtüklerin çəkilməsi texnologiyası. RPI dəzgahlarında əməliyyatın layihələndirilməsi. Çevik-istehsal sistemlərində texnoloji proseslərin layihələndirilməsi. Avtomatik xətlərdə texnoloji proseslərin layihələndirilməsi

2.3. Maşinqayırmada keyfiyyətin normalaşdırılması [14, 19, 22, 29, 39]

Maşinqayırmada keyfiyyət tələblərinin normalaşdırmasının ümumi qaydaları. Ölçü dəqiqliyinin normalaşdırılması. Səthlərin forma dəqiqliyinin normalaşdırılması. Qarşılıqlı vəziyyət dəqiqliyinin normalaşdırılması. Səth qatının keyfiyyət göstəricilərinin normalaşdırılması. Maşın hissələrinin tipik elementlərinin və birləşmələrinin normalaşdırılması

2.4. Maşinqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemləri [3, 9, 10, 11, 18, 40]

Layihələndirmənin sistem analizi. ALS-in əsas prinsipləri. ALS-nin texniki, riyazi, program, informasiya, linqvistik, metodiki və təşkilatı təminatı. CAD/CAM/CAE/PDM sistemləri. CALS texnologiyaları

2.5. Maşın istehsalı avadanlığı [1, 25, 26, 30, 31, 32, 33, 34]

Metalkəsən dəzgahların təsnifatı, iş prinsipi, tətbiq sahələri. RPI dəzgahları. Emal mərkəzləri

2.6. Emal nəzəriyyəsi və alətlər [1, 37, 40]

Kəsmə prosesinin fiziki əsasları, kəsmədə plastik deformasiya, sürtünmə və kontakt prosesləri. Kəsmə prosesinin dinamikası, istilik prosesləri. Kəsici alətlərin materialları, həndəsi parametrləri, konstruktiv xüsusiyyətləri. Kəsici alətlərin yeyilməsi, davamlığı. Kəsici alətin itilənmə üsulları. Kəsmədə tətbiq edilən soyuducu-yağlayıcı mayelər. Kəsmə prosesinin optimallaşdırılması

2.7. Sahə texnologiyası [4, 6, 15, 42]

Neft-mədən avadanlığının hazırlanma texnologiyası. Avtotraktorların hazırlanma texnologiyası.

2.8. Maşınların təmir texnologiyası [7, 8, 12, 27]

Sökülmə, təmizləmə, yuyulma, qüsurların aşkarlanması və seleksiyası. Hissələrin səthlərinin və ölçülərinin bərpa üsulları. Tipik hissələrin bərpa texnologiyaları, silindrlər, silindr bloku, dəzgah çatıları, paylayıcı vallar, dirsəkli vallar, dəzgah şpindelləri, dişli çarxların bərpa texnologiyaları.

2.9. Maşinqayırmanın müasir problemləri [15, 35, 44]

Maşinqayırmanın texniki-təşkilati problemləri. Maşinqayırmanın texnoloji problemləri.

2.10. Maşinqayırmanın tarixi və metodologiyası [5, 38]

Maşinqayırma sənaye sahəsinin səciyyəvi xüsusiyyətləri və cəmiyyətin inkişafında rolu. Maşinqayırmanın inkişaf tarixi. Maşinqayırmanın metodologiyası. Texniki obyektlərin həyat dövrü, yaradılma və inkişaf qanunları. Mühəndis yaradıcılığı metodları.

2.11. Texnoloji proselərin ölçü analizi [19, 22, 29]

Ölçü zəncirlərinin təsnifatı. Müxtəlif emal növlərində formalaşan ölçü zəncirləri. Qraf üsulu ilə ölçü zəncirlərinin aşkar edilməsi. Qapayıcı bəndin dəqiqliyinin təyini və təmin edilməsi üsulunun seçilməsi. Texnoloji prosesin ölçü analizi əsasında dəqiqliyinin yüksəldilməsi.

2.12. Texnoloji proseslərin sistem analizi [16, 28]

Sistem analizinin icra qaydaları. Texniki sistemlərin təsnifatı. Texniki sistemlər və onların həyat tsikli. Texnoloji proseslərin sistem analizi və sintezi. Texnoloji proseslərin modelləşdirilməsi

2.13. Texnoloji proseslərin optimallaşdırılması [16, 17]

Əsas anlayışlar. Optimallaşdırma məsələsinin qoyuluşu. Optimallaşdırma modeli. Parametrik struktur, funksional və dinamiki optimallaşdırma üsulları. Çoxsəviyyəli optimallaşdırma. Texnoloji proseslərin riyazi modelləri.

2.14. Maşinqayırmada məmulun keyfiyyətinin idarə olunmasının texnoloji əsasları [19, 36]

İstehsalın texnoloji hazırlığının vahid sistemi. Məhsulun keyfiyyətinin dövlət idarə olunmasının vahid sistemi. Məhsulun keyfiyyətinin texnoloji, texniki və texnoloji təminatı.

ƏDƏBİYYAT

1. Abbasov V.A. və b. "Kəsmə prosesinin dinamikası və istilik hadisələri". Bakı "Çaşioğlu" 1999, 127 s.

2. Abbasov V.A. və b. Rəqəmli programla idarə olunan dəzgahlar. Dərs vəsaiti, Bakı, "Təhsil" NPM, 2005, 130 s.
3. Əhmədov M.A. və b. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları. Dərslik. «Sumqayıt», Bakı, 2003, 242s.
4. Əliyev R. Sürətli hazırlama texnologiyasının mütərəqqi üsulları. Bakı, Elm, 2005, 206s.
5. Əliyev R. Maşinqayırmanın tarixinə dair. Bakı, "Təhsil" NPM, 2008, 542 s.
6. Əliyev, R., Hentşel, B. Prototiplərin hazırlanmasında additiv texnologiyanın tətbiqi. Bakı: Ecoprint nəşriyyatı, II nəşr, 2017-278 s.
7. Hacıyev V.C., Hacıyev Ə.M., Məmmədov P.A., Sadıxov Ə.H. Qazma nasoslarının təmir texnologiyası, Bakı, AzTU, 2008, 206 s.
8. Həmidov M.M., Muradov A.Ə., Əsədov Ş.N. Traktorların təmiri. Dərslik, Bakı, "Elm" 2004, 212s.
9. Hüseynov H.Ə. Şükürov A.Ə. «Metalkəsən dəzgahlarının avtomatlaşdırılmış layihələndirilməsi», AzTU 2001, 120s.
10. Hüseynov H.Ə. Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları. Dərslik, Bakı, «Təhsil» NPM, 2010, 408s.
11. Hüseynov H.Ə. Maşın və cihazqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemləri. Ali texniki məktəblər üçün dərslik. Bakı, "Çaşıoğlu", 2013, 336s.
12. Hüseynov Ə.G. Maşınların təmir texnologiyası. Dərslik, Bakı, Elm, 2006, 478 s.
13. Kərimov C.Ə. Maşinqayırma, Bakı, 2007, 508 s.
14. Qafarov A.M. Qarşılıqlı əvəzolunma, standartlaşdırma və texniki ölçmə, Dərslik, Bakı, Çaşıoğlu, 2001, - 248s.
15. Mövlazadə V.Z. Maşinqayırma texnologiyası II hissə «Maşinqayırma texnoloji proseslərin layihələndirilməsi», Ali Texniki məktəblər üçün dərslik, Bakı, AzTU, 2008-421 s.
16. Mövla-zadə V.Z., Texnoloji proseslərin sistem analizi. Dərs vəsaiti, Bakı, "Təhsil" – NPM, 2013, 130 s.
17. Mövla-zadə V.Z. Məmmədov Ə.S. Texnoloji proseslərin optimallaşdırılması. Dərs vəsaiti, Bakı, AzTU, 2016, 205 s.
18. Mövlazadə V.Z., Hüseynov H.Ə. Maşinqayırmada texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirmə sistemlərin, Dərs vəsaiti, Bakı, AzTU, 1990, 113 s.
19. Mövlazadə V.Z., Rəsulov N.M. və b. Maşinqayırma texnologiyası. I hissə «Maşinqayırma texnologiyasının əsasları» Dərslik, Çaşıoğlu, Təhsil, 1995, 386 s.

20. Nərimanov V.Ə. Cihazqayırma texnologiyasının əsasları. Dərslik, - Bakı, «Müəllim», 2006, 456s.
21. Nərimanov V.Ə. Cihaz elementlərinin hazırlanma texnologiyası. Dərslik, Bakı, 2008. – 402 s.
22. Rəsulov N.M. Texnoloji proseslərin ölçü analizi. Dərslik, Bakı, Elm, 2005, 223 s.
23. Rəsulov N.M.. Maşın istehsalı texnologiyası. I Hissə. Ali məktəblər üçün dərslik. Bakı, «Təhsil»NPM, 2010, 432 səh.
24. Rəsulov N.M., Məmmədov Ə.S., Şəbiyev E.T., Abbasova İ.Ə. “Maşın istehsalı texnologiyasının əsasları-2 (Mexaniki emal payı. Pəstahlama)”. Ali Texniki məktəblər üçün dərs vəsaiti, Bakı, AzTU, 2021-346 s.
25. Rüstəmov M.D. Metalkəsən dəzgahlar və sənaye robotları. Dərslik, “Maarif”, 1991, 284 c.
26. Rüstəmov M.İ., Abbasov V.A. Dəzgah və dəzgah komplekslərinin hesabatı və layihələndirilməsi. Dərslik, Bakı, “Təhsil” NPM, 2007, 304 s.
27. Sadıxov ƏH., Hacıyev Ə.M., Məmmədov P.A. Maşınların təmir texnologiyası. Dərs vəsaiti, Bakı, AzTU, 2007, 172 s.
28. Yusubov N.D.«Texnoloji proseslərin renovasiyası əsasları». Dərs vəsaiti. – Bakı: AzTU, 2014 – 241
29. Yusubov N.D.Texnoloji proseslərin ölçü araşdırılması. Dərslik-Bakı: AzTU, 2015-613 s.
30. Yusubov N. D., Əmirov F.Q., Səmədov M. K., Abbasova H.M. “Maşınqayırma-da texnoloji proseslərin kompyuter layihələndirilməsi (Maşınqayırma-da texniki sistemlərin kompyuter idarə olunması)”. Dərs vəsaiti. – Bakı: AzTU, 2015- 147 s.
31. Yusubov N.D., Xankişiyyev İ.A., Cabbarov R.C.. Maşınqayırma texnologiyası. Dərs vəsaiti, Bakı, ADDA, 2020, 210 səh.
32. Yusubov N.D., Məmmədov A.M. Maşınqayırma texnoloji proseslərinin layihə-ləndirilməsi (Rəqəmli proqramla idarəolunan dəzgahlarda texnoloji əməliyyatların layihə-ləndirilməsi). Dərs vəsaiti-Bakı: AzTU, 2005, 156 s.
33. Yusubov N.D., Məmmədov A.M.«Maşınqayırma-da texnoloji proseslərin kom-pyuter layihələndirilməsi» fənni üzrə laboratoriya işləri toplusu. Bakı: AzTU, 2012-288s.
34. Yusubov N. D., Səmədov M. K.. “Maşınqayırma-da texnoloji proseslərin kom-pyuter layihələndirilməsi (HAAS dəzgahlarının idarəetmə sistemləri)”. Metodik vəsait. – Bakı: AzTU, 2014- 78 s.

35. Базров Б.М. Основы технологии машиностроения. Учебник для вузов. М.: Машиностроения. 2005, 736 с.
36. Васильев А.С. Дальский А.М. и др. Технологические основы управление качеством машин. М.: машиностроения, 2003, 256 с. Грановский Г.Н., Грановский В.Г. «Резание металлов». – М. Высшая школа, 1985г. 304 с.
37. Грановский Г.Н., Грановский В.Г. «Резание металлов».-М. Высшая школа, 1985 г. 304 с.
38. Колесев Н.М. Основы технологии машиностроения. Учебник для вузов. М.: Высшая школа, 2001, 541с.
39. Марков Н.Н., Осипов В.В. и др. Нормирование точности в машиностроении. Учебник для машиностроительных вузов – С.: Высшая школа, 2001, 335с.
40. Норенков И.П. Основы автоматизированного проектирования, М.: МГТУ им. Н.Э. Баумана, 2002г.
41. Сахаров Г.Н. «Металлорежущие инструменты» М.: Машиностроение, 1989г. 328 с.
42. Суслов А.Г. Технология машиностроения. Учебник, М.: Машиностроение, 2007, 430с.
43. Суслов А.Г. Технология машиностроителя. Учебник, М.: Машиностроение, 2007, 430 с.
44. Суслов А.Г. Дальский А.М. Научные основы технологии машиностроения. М., Машиностроение, 2002 г., 684с.